

BANK KAPİTALININ STRUKTURU VƏ ADEKVATLIĞI BARƏDƏ MƏLUMATLAR

30.09.2025

(min manatla)

1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	1.567.768,57
a) Adi səhmlər (tam ödənilmiş paylar)	1.281.271,39
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	911,54
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	285.585,64
d1) əvvəlki illərin mənfəəti (zərəri)	285.585,64
d2) (çıx) cari ilin zərəri	0,00
d3) kapital ehtiyatları (fondları)	0,00
e) Digər	0,00
2. I dərəcəli kapitaldan tutulmalar	11.365,48
a) Qeyri-maddi aktivlər	11.365,48
b) Təxirə salınmış vergi aktivləri	0,00
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	1.556.403,09
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	364.548,80
a) Cari ilin mənfəəti	261.322,58
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	106.626,22
c) Kapitalın digər komponentləri	0,00
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00
c2) subordinasiya borc öhdəlikləri	0,00
d) Digər vəsaitlər	-3.400,00
5. Məcmu kapital (3+4)	1.920.951,89
6. Məcmu kapitaldan tutulmalar :	107.863,73
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	107.373,73
b) Bütün digər investisiyalar (xalis)	490,00
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	1.813.088,16
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	9.166.033,83
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	0,00
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	330.293,22
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	74.384,69
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	829.454,86
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	27.111,35
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	4.472.728,32
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	3.432.061,40

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

Faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	minimum 6.5%	minimum 5.5%	16,98
10. məcmu kapitalın adekvatlıq əmsalı	minimum 12.5%	minimum 10.5%	19,78
11. Leverec əmsalı	minimum 5%	minimum 4%	11,14